

3X3 Basketbol oyun qaydalarının qısa xülasəsi

Meydança və top	Standart oyun meydançasının ölçübrü 15 m (eni) x 11 m (uzunluğu). Bütün kateqoriyalar üçün 6 nömrəli top istifadə olunur.
Komandanın tərkibi	Dörd oyunçu (4) Üç (3) oyunçu və bir (1) ehtiyat
<u>Hakim (lər)</u>	Bir (1) və ya iki (2).
<u>Katib və saniyə ölçən</u>	İki (2)
<u>Taym-autlar</u>	Hər komandaya bir (1) 30 saniyəlik.
Oyunun başlanması	Püşkatma (sikkənin atılması) Qeyd: <i>Bu üsulla bəlli edilən komanda oyuna başlamasını və ya mümkün olan overtayma başlamasını özü seçir.</i>
Oyunun müddəti və maksimal hesab	Oyunun müddəti bir (1) hissə 10 dəqiqə Maksimum hesab: 21 xal. Əsas vaxta aiddir.
Overtaym	İlk 2 xalı toplayan komanda qalib gəlir.
Xalların hesab edilməsi	Bir (1) və iki (2) xal əgər, top qövsün xaricindən atılıbsa.
Hücuma vaxt	12 saniyə. Qeyd: <i>Meydançada atış üçün vaxt qurğusu olmadıqda və komanda hücumə meyl etmirsə hakim onu xəbər edərək son 5 saniyə saymağa başlayır.</i>
Salınan topdan sonra	Topu buraxan komanda topa yiyələnir. Səbətin altında. Müdafiə olunan komanda topa yiyələnirsə, bu halda həmin komanda topu qövsün xaricinə çıxarmalıdır (çiləmə və ya ötürmə ilə). Oyunçu səbətin altındakı yarımdairədə olan oyunçuya müdafiədə olan komanda maniə etmək olmaz
“Ölü top” vəziyyətindən sonra	Qövsün zirvəsində top mübadiləsi (“çek”)
Müdafiədə rebaunddan sonra	Top qövsdən kənara çıxarılır
Mübahisəli top	Müdafiə yiyələnir
Atışı edən oyunçuda fol	Bir (1) cərimə atışı İki (2) cərimə atışı, əgər qövsdən kənar atılırdısa.
Komanda folların limiti	Altı (6)
Atış folunun cəriməsi 7, 8 və 9	İki (2) cərimə atışı
Atış folunun cəriməsi 10 və s.	İki (2) cərimə atışı və topa yiyələnmə
Əvəzetmə	Top “ölü” vəziyyətdə olanda. Ehtiyatda olan həmkarına toxunaraq meydançaya daxil ola bilər. Əvəzetmə səbətlə üzbəüz olan xətt arxasında hakimlərin müdaxiləsi olmadan keçirilə bilər.
Qeydlər:	
	*Əgər oyunçunun hər iki ayağı qövsün içində deyilsə və yaxud qövsü bastalamırsa o “qövsdən kənar” sayılır. * FİBA-nın rəsmi qaydaları hazırkı qaydalarda göstərilməyən bütün oyun vəziyyətlərinə tətbiq edilir.



3X3 BASKETBOL ÜZRƏ KİŞİLƏR ARASINDA I AZƏRBAYCAN TURUNDA

“ _____ ” KOMANDANIN İŞTİRAKI ÜÇÜN

SİFARİŞ

Oyuncular:

<i>Nº</i>	<i>S.A.A.</i>	<i>Tel.</i>	<i>Doğum tarixi</i>	<i>Email</i>	<i>Həkimin icazəsi</i>
1					
2					
3					
4					

Məşqçi:

<i>Nº</i>	<i>S.A.A.</i>	<i>Doğulduğu tarix</i>	<i>Vəzifəsi</i>	<i>Fəxri adı</i>
1.				

Komanda/klub haqqında məlumat:

Ünvan: _____

Telefon: _____ *Mobil:* _____

Email: _____

Komandanın məşqçisi

(S.A.A. və imza)